

**A**zərbaycan xalqının böyük şəxsiyyətləri nəsildən-nəslə xatırlanır, məqalələr yazıılır, kitablar nəşr olunur. Bu ənənə bu gün də davam etməkdədir, deməli, biz unutqan deyilik. Nəcə ki, dövrümüzün tənmiş ictimai - siyasi və dövlət xadimi Nəsibbəy Yusif oğlu Yusibbəyli (1881-ci ildə Gəncədə doğulmuş, hələk olmasa haqqında dəqiq məlumat yoxdur) haqqında söz demək vaxtı çatmışdır. Dolu təhsil almış, əvvəl Gəncə gimnaziyasında orta təhsilini başa vurmuş, sonra (1902) Odes-sa Universitetinin hüquq fakultəsində oxumuşdur. Universitetdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılan "Azərbaycan təşkilatı"nın rəhbərlərindən biri kimi fəaliyyət göstərmişdir. Bu illərdə çəkilmiş foto - şəkildə (1904) Nəriman Nərimanov, Şahmaliyev qardaşları ilə yanaşı Nəsibbəyi də görürük.



Allahverdi Eminov

İxtiashlardan qorxuya düşən Çar hökuməti Odessa Universitetinin bağlanmasına nail olur. Yusibbəy Nəsibbəy Krimin Bağçasaray şəhərində məskunlaşır. Bu şəhərdə tanmış ictimai xadim, jurnalist İsmayılbey Qaspirinski (1851-1914) "Tərcümən" qəzetini buraxırı. N.Yusibbəyi bu qəzetdə maraqlı məqalələrlə çıxış edir. Və İsmayılbey qızı Şəfiqə Sultan xanımı (1886-1975) evlenir. Bağçasa-rayda o, görkəmli dramaturgumuz Ə.Haqqerideyvin (1870-1933) "Dağılan təfaq" faciəsini tamaşa yoxur, özü Nəsibbəy rələni oynayır "Tərcümən" qəzeti bu haqda məlumat vermişdir.

N.Yusibbəyli (görkəmli maarif xadimi F.Köçərlinin (1863-1920) "Azer-baycan edəbiyyatı" ve Hüseyn Əfendi Qayıbovun (1830-1917) Azərbaycanda meş-hur olan "Şüəranın eşarina məcməudir" adlı eserini çap etdirməye çalışır, nail ola bilmir, müxtəlif sebəblərdən...

N.Yusibbəyli (1908-ci ilde təhsilini Xarkov Universitetinin hüquq fakultəsində davam etdirir de, maddi imkansızlıq üzbatından IV kursda təhsilini almışdır. Çar hökumətinin teqiblərindən yaxa qurtarmaq üçün bir mündətt İstanbulda yaşa-malı olur ve 1909-cu ilde

# İlk maarif naziri Nəsibbəy Yusibbəyli: tantənəli və faciəli ölüm

məcburiyyət qarşısında qalib Gəncəyə - doğma yurduna qayıdır.

Dahi dramaturq M.F.Axundovun (1812-1878) anadan olmasına 100 illi yaxınlaşır, bununla bağlı tədbirlər hazırlanıb. Nəsibbəy Yusibbəyli də öz töhfəsinə verdi. 1911-ci ildə, 20 mayda "Tərcümən" qəzeti bir məqale çap et-dirdi, M.F.Axundov yaradılılığı haqqında müfəssal məlumatı oxucuları tənisi etdi.

N.Yusibbəyli o illərdə "Molla Nəsreddin" jurnalının müdafiəsə qalxan ziyanı iddi. 1909-cu ildə "Tərcümən" qəzeti (sira nömrəsi 36) "Mətbuat" adlı məqəlosunu da xatırlamak pis olmazdı. Rusiyada çıxan müsəlman satirik jurnalın-dan danışan məqalədə müellif "Molla Nəsreddin"ə xüsusi qiyət verdi. Polemik ruhu məqalədə N.Yusibbəyli "Molla Nəsreddin" jurnalına haqsız hücumları ciddi təngid atına tuturdu.

O, Gəncədə maarifçilik işi aparırdı, eyni zamanda Gəncə Belediyyə idarəsinin üzvü iddi. Ali ruhani mədrəsəsində dərs deyirdi, ana dilində ilk kitabxananın yaradılması təşəbbüsçüsü idi. Nəsibbəy Yusibbəyli ehtimala görə bu illərdə "Təs-lim" adlı roman da qələm almışdır. "Azərbaycan edəbiyyatı tarixi" eserini başa çatdırılmışdır. Bu kitabın əlyazmasının taleyi da naməlumdur.

Rusiyada 1917-ci ildə Fevral Burjua inqilabı baş verdi, bu ilin mart ayında N.Yusibbəylinin rəhbərliyilə "Türk aləmi mərkəziyyət partiyası" yaradıldı. Partiya Rusiyani Federativ şəkildə qurmaq, onun tərkibində Azərbaycana muxtarlıyat ver-mek uğrunda mübarizə apardı. Partiya xalqı öz programı ilə tanış etmek məqsədilə Şah Abbas məscidiñin heytində mitinq keçirdi. "Yaşasın Azərbaycan muxta-riyati", "Yaşasın demokratik respublika", "Yaşasın türk ademi - mərkəziyyət partiyası" şüurları altında keçirildi (Bax: "Baku" qəzeti, 12 aprel 1917). May ayında Moskva-da keçirilən Rusiya müsəlmanlarının qurultayında iştirak və rəhbərlik etmişdir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərəkət etməlidir. Bəle ki, siyasi və ictimai xadim A.Ə.Topçubaşov (1862-1934), müsəl-man Demokratik "Müsavat" partiyasının rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) təkili irəli sürümlər ki, Rusiyani federativ şəkildə qurub və Azərbaycana muxtarlıyat verilməsi uğrunda mübarizədə birlik vətənə hərək